

(Hekayə)

Axır ki... Şuşə qapını aça-aça nişanı validatora toxundurdu. Cihazın sınırları iyələyən cüyültüsünü kim bilmər neçənci dəfə eşidirdi.

Hava ılıq və gürəşli idi. Yazın gəlisi artıq hiss olunurdu. Təzə-təzə cücməyə başlayan yarpaqlar budaqlarda üzük qası kimi panldayırdı. O, bu mənzərə üçün sinov gedirdi, di gəl ki, gün ərzində bunu üst-üstə 10 dəqiqədən artıq seyr etmək imkanı olmurdu. Cəmi üç dəqiğə fasılə etmək mümkündü.

Qapıdan aralanıb binanın tünənə gəldi. Sıqareti yandınb gövdəsinin yola əymış qoca çinann altında dayandı.

Bu gün birinci sıqareti idi. Səhər-ləryuxudan ayılıb ösküra-ösküra tələtə gedəndə nəfəs yollanı tutmuş Kəhrəbəyi bəlgəmə çanağa tüpürmək ona insana yaraşmayacaq qədər adəbsiz göründüyündən və axır vaxtlar nəfəsi tez-tez təntidiyindən sıqareti tərgidə bilməsə belə, heç olmaya azaltmağı düşündürdü.

Çalışırdı ki, birinci sıqaretini mümkün qədər gec çəksin. İlk iki gün yaxşı başlamışdı. On birdən tez çəkmirdi. Bu gün isə əhdinə yarımca saat xəyanət eləyəsi oldu. Daha dözə bilməmişdi.

İşdəki gərginlik onu yaman yorrdı. Yenə mühasibə sözleri çəp gəlmış, dalaşmışdılar. Heç cür yola getmirdilər. Mühasibin verdiyi sayız-hesabsız tapşırıqlar nəinki iş vaxtını, bütün gününü, işdən sonrakı zamanını da məşğul edirdi. İşdə olanda başqa şey barede düşünə bilmirdi. Çöle çıxdığı sıqaret fasılələrində də key kimi olurdu. Nə qədər ailəsi, məşət qayyıları, həvəsləri barede düşünmək istəsə də, başını məşğul edən iş məsələləri içindən heçcə birini dərtib çıxara bilmirdi. Heç ətrafi da doğru-düzgün müşahide etmirdi. Bütün günü kompütere zillənmiş gözləri elə bil artıq gürəşə, ağaclarla, buludlara, yoldan ötən maşınlara ya-

dırğamışdı.

Sıqareti çıxanda çox nadir həllarda eve zəng edirdi. Əsasən nahar fasıləsində zəng etmək onda vərdiş halını almışdı. Bəzən ev saridian narahatlıq keçirdiyinə görə, ya içindən gəldiyi üçün deyil, sadəcə alışqanlıq olduğuna görə zəng edirdi.

Gecə yatanda, səhər işə tələsəndə özünü tənbehleyirdi ki, vaxt tapıb heç olmasa sıqaret fasıləsinə çıxanda dost-tanışına, qohum-əqrəbə basına zəng edəcək. Hər dəfə de unudurdu. Baş qarışılıqlından dostları, qohumları ilə yaranan bu uzaqlaşma onu ətrafdan, cəmiyyətdən getdikcə daha çox təcrid edirdi. Tənbehlərə verdiyi cavablar isə heç kəsi qane etmirdi. Başının işdən açılmalıdırına inanan yox idi. Yaxşı ki, bu si-

Mirmehdi Ağaoglu

si kimi rəngbərəng qayçılar keçirilmişdi. Ariq, balacaboy adam idi. Büttün səyyar alverçilər kimi üst-başı töküldürdü.

Belelərini Valeh hər gün, azi bir dəfə görürdü. Qab-qacaq, kekotu, dərman bitkiləri, kiçik möşət əşyaları, ucuz eti dolu zenbilərlə küçəbə-küçə gezər, idarələrə, mağazalara, məhellələrə, dalanlara girib ucuz qiymətə mehsullarını təklif edərdilər.

Alverçi yene dilləndi:

- Qardaş, biçaq al.
- A kişi mən işdəyəm, biçağı ney-ləyirəm?
- Lazım olar.



Kənardan elə görünürdü ki, san-ki biçağı Valehin qamına soxmaq is-tyayır. Kişi inad edib təkrarlayırdı.

- Götür, götür. Heç olmaya sıftə ver.

Daha döza bilmirdi. Kişinin səsi beyninə validatoron ciyilişindən be-tar işləyirdi. Tərslikdən pul qabı şka-fin gözündə qalmışdı. Cibində isə ki-sişi verib başından eləməyə xırdaşı yox idi.

- Al də, al, niyə almırsan, al apar evə.

Kişini əlilə özündən itələmək istəyirdi ki, o, biçaqlardan birini paraşüt kimi Valehin ovcuna qondurdu. Alverçinin həyasiqliş onu lap təngə getirdi. İşləri tökülbə qalmışdı. Heç olmaya bir azzıq iş gərginliyindən qurtulmaq, səhər erkəndən, bir də axşam qurban edəndə gördüyü günəşin parlaqlığından, işığından, təravətdindən zövq almaq üçün bayır çıxmışdı. Onu da bu həyəsiz alverçi məhv etdi. İşinə dönüb metro qatarı kimi dayanmadan çalışaraq bayırda öten gürəş, gözəl bir günü hiss etmədən başa vuracaqdı.

- Sıftə ver.
Valeh biçağın dəstəyini hirsle sıxdı. Gərginliyindən qolu ağrıdı. Axi alverçi niyə dürtdü biçağı ovcuna, nə cür geri qaytarsın? Azi beş dəqiğə de-

mübahisəyə gedəcək; götür biçağı-nı... lazımlı deyil... sıftə ver...

Biçağı ağızını geri çevirib kişiye uzatdı, düz göbəyinin üstüne sapladı.

- Al, bu da sıftə.

Alverçinin ağ köynəyi biçağın girdiyi yerde qırmızı haləyə büründü. Azca qabağa əylərək səndəledi. Əlində tutduğu əşyaları daha bərk sıxdı, əlinin, üzünün əzələləri gerildi. Çinarın gövdəsinə doğru əyilmək istəyənde Valeh onun küreyindən yapışış ağaca söykənməyinə kömək etədi.

Kişi ağır-agır yerə çökdü. Əlində-kiləri buraxıb qamını qucaqladı. Peş-manlıq dolu gözlərlə altdan yuxan ona baxırdı. Valeh təlaşla bir sağa, bir sola baxdı, gələn-gedən yox idi. Dayanacaqda işləyən kişi xeyli aralıda maşının çıxmasına körmək edirdi. Görən yoxkən içəri keçməyin zama-nı idi. Təhlükəsizlik kameralan onsu-z buranı çəkə bilmirdi.

Əcəb oldu bu əcləfa. Axi niyə onun fasıləsini pozurdu? Axınca də-fə kişinin üzünə baxdı.

Alverçi güclə xırıldadı:

- Əlin nə yaman ağırmış!

Nişanı validatora yaxınlaşdırın-b saxla baxdı. Bu dəfə fasılə çox uzun çəkmişdi- beş dəqiğə.

Fasılə

qaret fasılələri vardi. Bir an da olsa işdən ayrıldı.

Heç nə, sıqareti yandınb ötən maşınlara, qəşəng qadınların əndamına baxırdı. Bəzən səmada oynaşan mavi buludlara dalırdı. Beləcə ‘indicə içəri girəcəm həngamə yenidən qopacaq’ qorxusunu içində basdırı-basdırı hər şeyi unutmağa çalışırıdı.

Uzaqdan, svetaforun yanından sağ əlində bir dəstə biçaq, digər əlin-də dama-dama ‘aeroport zərbilli’ tutmuş bir kişi göründü. Qımnından hiss olunurdu ki, yaxınlaşış yanında dayanacaq. Uzaqdanca onu nişan almışdı.

- Qardaş bir biçaq götür.
- İstəmirəm. - Elə bildi alverçi ci-xib gedəcək

Əlində kustar üsulla düzəldilmiş, dəstəyi qırmızı, göy, qara rəngli met-bəx biçaqları tutmuşdu. Üstəlik ariq, uzun barmaqları arasına qırmızı izolyasiyalı iki kəlbətin, bir də yumru yeyə siğdirmişdi. Yeyəye paltar ziv-

- Qəssabam?

Kişi inadla təkrarlayırdı: - Götür evdə işlədərsən. Sıftə elə, götür. - Getmek fikri yox idi.

Alverçi “ev” deyəndə yadına düşdü ki, zəng etmeliydi. Səhər qanqa-raçılıqla çıxdığına görə yolda qərara almışdı ki, fasılədə zəng edib arvadının könələnələsinsə.

- Pulum yoxdu, sağ ol.

Alverçi el çəkmirdi, elə heydayanmadan danışındı. Valeh nə desə də hazırlıq cavabı göstərirdi.

- Pulun yoxdu, pay götür. Götür, sıftə ver.

- İstəmirəm.

- Götür, götür. Sıftə ver.

Sıqareti axrinci qullabı da vurub kötülüy qınarın dibinə tulladı, getmək istəyirdi ki, alverçi özünü yana verib qabağını kəsdi.

- Götür, peşman olmazsan. Bir sıftə ver.

Alverçinin əlində tutduğu biçağın ucu düz onun qamına dırənmişdi. Kişinin bundan xəberi yox idi.